

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında ? Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZ ?RBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında ? Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 6, maddə 386; 2002-ci il, 8, maddə 465; 2011-ci il, 6, maddə 481) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddəyə “olmadıqda ? sözündən sonra “və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə ? sözləri əlavə edilsin.

2. 3-cü maddə üzrə:

2.1. 3.1.5-ci maddədə “çıxarıldıqda ? sözü “və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda ? sözləri ilə əvəz edilsin;

2.2. 3.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 3.1.9-cu maddə əlavə edilsin:

“3.1.9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda. ?;

2.3. 3.2.3-cü maddədə “mərüz qalmasını ? sözlərindən sonra “və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını ? sözləri əlavə edilsin.

2.4. 3.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.2.7. sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda. ?.

3. 6-cı maddə üzrə:

3.1. 6.1-ci maddədə “Respublikası cinayət-prosessual qanunvericiliyinə ? sözləri “Respublikasının Cinayət-Prosessual Məcəlləsinə ? sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmununda 6.4-cü maddə əlavə edilsin:

“6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. ?.

4. 7-ci maddə üzrə:

4.1. maddənin adına “şəxsin ? sözündən sonra “tutulması və ? sözləri əlavə edilsin;

4.2. 7.1-ci maddədə “axtarışı ? sözündən sonra “, tutulması ? sözü əlavə edilsin, “cinayət-prosessual qanunvericiliyi ? sözləri “Cinayət-Prosessual Məcəlləsi ? sözləri ilə əvəz edilsin;

4.3. 7.2-ci maddədə “şəxsin ? sözündən sonra “tutulması, ? sözü əlavə edilsin;

4.4. 7.3-cü maddədə “həbsə alınması və ya həbsə alınmasından ? sözləri “tutulması, həbsə alınması və ya bundan ? sözləri ilə əvəz edilsin.

5. 8.2-ci maddədə “cinayət-prosessual qanunvericiliyi ? sözləri “Cinayət-Prosessual Məcəlləsi ? sözləri ilə əvəz edilsin.

İlham ?LİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2015-ci il
1397-IVQD